

Bizdən uzaqlaşan tarixi biz illüziyalara yox, xəyallarla, təsəvvürlərlə yox, dəqiq faktlarla, aydın obrazlarla xatırlayıqsə, yaddaşa gətiriksə, onda tarix unudulmaz olur, yeni nəsillər üçün görk olur. Ümumiyyətlə, hər bir xalqın tarixi həm də müharibələr tarixidir. Bu müharibələri xalq yaşayıbsa, onu salnaməyə köçürtmək, yaşatmaq birinci növbədə yazıçıların, söz-sənət adamlarının, həm də tarixçilərin işidir. Gözlərimin qarşısında ağır düşüncələrlə seyr etdim, əllərimlə səhifələrinə toxunaraq təmasda olduğum daha bir abidə kitab məni özünə əsir edir. 2017-ci ildə "Vətən" nəşriyyatında işıqlığa çıxan "Xalqlar dostluğu və qələbə" kitabının müellifləri Aleksandr Qritçenko ve Cəlil Xəlilovdur. Bu kitabın redaktoru və müelliflər sırasında adı göstərilməsə də, dəyərli yazıları ilə ədəbi abidəni məzmunca zənginləşdirən daha bir söz-sənət adəminin da bu kitabın ərsəyə gəlməsindəki xidmətini göstərmək bizim mənəvi borcumuzdur. Bu Azərbaycan poliqrafiya sisteminin formallaşmasında və ümumiyyətlə poliqrafiya sənətinin elm kimi öyrənilməsində xüsusi xidmətləri olan Şəddat Cəfərovdur.

Kitab yüksək poliqrafiyası ilə dəyər-

Axundovun müharibə yolundan bəhs edən əsərini "Nəsillərə nümunə" adlanır. Doğrudur, həqiqətən hər hansı bir müharibə qəhrəmanının həyatı əslində elə olduğu kimi təsvir olunursa, o yeni gələn nəsillər üçün nümunədir, örnəkdir.

Bəri başdan deyək ki, hər hansı bir yazıçı o qəhrəmanı sözün həqiqi mənasında əzəmiliyi ilə təqdim edir ki, onu yaxşı öyrənmiş olur, onu axıracan tanır. Kimliyini döyüş yolunun haradan, necə keçdiyini yaxşı bilir. Ş.Cəfərov da bir müellif olaraq Rəşid Axundovu hiss olunur ki, qabaqcadan, yazidan əvvəl kifayət qədər öyrənib. Başqa sözlə, onu yaxından tanrıb, dəyərləndirmək, qiymət vermək gücündə olub. Müellif "Nəsillərə nümunə" öcerkinə ümumi məlumatla başlayır: "2016-ci ildə Rəşid Axundovun 110 illik yubileyi keçirilmişdir. Həmişəki kimi onun övladları yaşayan Salyandakı mənzildə onu yad etmişlər. Adəti üzrə onu yad etmək üçün qohum və qoşuları ilə birləşdə cəbhə dəstələrinin ailə üzvləri, Salyan Veteranları Təşkilatının üzvləri, Respublika Veteranlar Təşkilatının nümayəndəsi, Rayon İcra hakimiyyəti nümayəndələri iştirak edirlər". Bu qeydlərdən alınan

təsəvvür edirik. Ancaq əlbəttə, böyük arzularla yaşıyan minlərlə azərbaycanlı kimi Rəşid Axundovun da dinc heyatdağı istəklərini müharibə gözündə qoydu. Biz öcerkdə Rəşid Axundovun müharibə yolunu dəqiq faktlarla görür və onun qəhrəmanlıq yolunu əslində olduğu kimi qavraya bilirik. Əlbəttə, bu müəllifin faktlara istinadı ilə bağlıdır. Yazıçının təqdim etdiyi qeydlərdə onun döyüş əzmi komandirin məktubu ilə daha yaxşı üzə çıxır: "Rəşid Axundov 1942-ci ilin fevralında cəbhəyə getmişdir. Cəbhədə vuruşduğu üç ildə o, qəhrəmanlıq nümunəsi göstərmişdir. Bu barədə onun həmyerlilərinə, elə övladlarına da az məlumat bəlli dir. Saralmış iki şəkil, bir də 876-ci Qırmızı bayraqlı, Suvorov ordenli atıcı alayın komandiri, polkovnik Ponomarevin və ştab rəisi mayor Qolosyukin Rəşid Axundovun həyat yoldaşı Əminə Ağababa qızına göndərdikləri məktub ailədə əziz xatırə kimi saxlanılır:

"Əziz Əminə Ağababa qızı! Sizin həyat yoldaşınız Rəşid Xəlil oğlu Axundov cəbhədə alman işgalçılari ilə mübarizədə komandanlığın bütün döyüş tapşırıqlarını nümunəvi yerinə yetirmiş və özünün cəsarət və mərdliyinə görə "I dərəcəli Vətən müharibəsi" ordeni

kimi qarşılıqla olardı. Ancaq Qarabağ müharibəsi göstərdi ki, belə məktubların nə qədər böyük dəyəri var. Doğrudur, qəhrəman sözün həqiqi mənasında heyrətli bir döyüş yolu keçib. Ordenləri, medalları, təltifləri öz yerində, ancaq komandirin məktubu zaman keçdikcə daha artıq canlılıq kəsb edir və yaddaşlardan silinmir. Şəddat Cəfərov qəhrəmanın döyüş yolunu bundan sonra da izleyir: "347-ci diviziyanın tərkibində Pribaltikadakı əməliyyatların birində Rəşid Axundovun bölməsi strateji cəhdən mühüm əhəmiyyətə malik nöqtədə yerləşirdi. Kəşfiyyatımız xəbər vermişdi ki, almanlar oraya hücum edəcəklər. Batalyon komandirinin müavini Rəşid Axundova rotanı tecili geri çəkməyi əmr etmişdi. Döyüşün gedisində isə əks nəticə alınıb. Belə olduqda Rəşid Axundov sərbəst qərar qəbul edir və bölüyü hücumuna aparır. Qabaqdakı kəndi almanlardan təmizləyərək bölməni Lelupa çayının sahilinə çatdırır. Cəsarətinə görə o "Aleksandr Nevski" ordeni ilə təltif olunur. Təltif olunmayı haqqında xəbər, ikinci dəfə yaralanmış baş leytenantı hospitalda çatdırılır". Necədir, əziz oxucu? İndi Rəşid Axundovun yerində ola bilərdimmi? Həm də bunun üçün meydən da var - Qarabağ savaşı... düşünürəm ki, Şəddat Cəfərov bu günün oxucusuna, bu günün adamına elə Qarabağ meydanını göstərir və demek isteyir ki, buyur bu meydan sənindir, bu günün Rəşid Axundovu elə sənsən. Təltiflər, rəğbətlər bəlkə də qəhrəman üçün deyil, gələcək nəsillər üçündür. Gələcək nəsillərin hərbi vətənpərvərlik təriyyəsi üçündür. Müellif öz qəhrəmanını onu tanıyanların şahidiyyi ilə təqdim etməkdə israrlıdır: "Polşadakı döyüşləri xatırlayarken Rəşid Axundovun bölməsi həmişə ön cəbhələrdə vuruşub. Onlar düşmən üzərinə qərtal kimi şığıyır, yaşayış yerlərinin azad olunmasına şücaət göstərirlər. Mozdok, Nalçik, Maykop, Armavir və bir çox başqa şəhər və kəndlər xilaskarlarını fərəhli qarşılıqlaşır. Rəşid Axundovun ilk döyüş təltifləri - "Qafqazın müdafiəsinə görə" və "İgidliyə görə" medalları sinəsini bəzəyirdi. O döyüşlərin birində ayağından yaralansa da, müalicədən sonra yenidən cəbhəyə qayıdır. Krimin azad olunmasında iştirak edir. Krimdəki şücaətlərdən onun cəbhə yoldaşı Şamaxıda yaşamış ehtiyatda olan polkovnik Ağa Əfəndiyev iftixar hissi ilə demişdir: "Onun adı qulluq etdiyi diviziyyada diller əzbəri olmuşdu. Sanki ölüm də Rəşid Axundovdan qorxurdu. Aramızı yağıtan güllələrin altında var gücü ilə "Ura" deyərək irəli atılır, başqlarını da ardınca aparırı. Baş leytenant Rəşid Axundovu bölməsində olan əsgərlər çox sevirdilər. O, qayğış komandır, yaxşı dost və sirdəş idi". Bu məktubda yazılılanları çox ola bilsin ki, Qarabağ müharibəsindən əvvəl ümumi təəssürat



QƏHRƏMANIN VƏTƏN YOLU

li nəşr nümunəsi kimi diqqəti cəlb edir. Kitabda onlarca İkinci Cahan savaşı qəhrəmanlarının taleyindən bəhs edən yazılar var. Bundan başqa təqdim olunan nəşr nümunəsində Azərbaycanın müharibə veteranlarının xatırə xronikalardır, əks etdirən çox dəyərli fotosəkillər də yer alır. Burada bir cəhəti qeyd etmək də xüsusi yerinə düşər. Fotosəkillərin ümumi xronikal mənzərəsi Azərbaycan hərb sənətinin varislik örnəyi kimi təsir bağışlayır. Biz İkinci Cahan savaşı qəhrəmanları, əmək və müharibə veteranları ilə birgə müasir hərb sistemimizin əsas aparıcı simaları ilə birgə əlaqələrini göstərən fotosəkillərdə qırılmaz varislik əlaqələrini görür və təqdir edirik.

* * *

"Xalqlar dostluğu və qələbə" (2017) kitabında artıq qeyd etdiyimiz kimi müharibə dövrünün acılarını yaşamış olan Şəddat Cəfərovun çox dəyərli yazılarının yer aldığı görmək bizim üçün fərqli düşüncələr üçün qaynaq olur. Əsildən Şəddat Cəfərov bu kitabın müelliflərindən biri kimi diqqətimizi cəlb edir.

Şəddat Cəfərovun bu kitabda özünün yazıçılıq ənənəsinə sadıq olaraq reallıqla tarixi birləşdirən, qovuşdurən əsəri ilə daha bir tarixi qəhrəmanın taleyinə işiq tutmaq istərdik. Müellif İkinci Cahan savaşı qəhrəmanı Rəşid

nəticə budur ki, xalqımız İkinci Cahan savaşı müharibəsinin qəhrəmanlarını yaddan çıxarmır. Onların xatırəsinə hörmətlə tarixi və əlamətdar günlərdə yad edirlər. Şübhəsiz, əgər canını Vətən torpağı naminə qurban verən əsgər unudulursa, onda əslində qəhrəmanlığın varislik əlaqələri qırılar. Yeni nəsil döyüş sənətinə meyil göstərməz, Vətənin müdafiəsi üçün can atmaz. Onun düşüncəsində Vətənə qurban getməyin şərəf anلامı da yer almaz. Bu mənada Şəddat Cəfərovun müharibə qəhrəmanının xatırəsinə hörmətlə yad edən ənənə daşıyıcıclarına münasibəti çox dəyərlidir. Əslində bununla çox dəyərli ənənənin yaşarıllığının mahiyyətini diqqətə çəkir. Bəs Rəşid Axundov kimdir? Nə üçün Şəddat Cəfərov onu "Nəsillərə nümunə" adı ilə müasir azərbaycanlıya təqdim edir: "Rəşid Axundov 1906-ci ildə Salyanda anadan olmuşdur. Müharibəyə gedənə qədər o əməkli bərkimiş və yetişmiş istehsalat komandiri idi. O, pedaqoji məktəbi bitirib müəllim işləmiş, sonra rayon Xalq Maarif şöbəsinin müdürü, Pambıqtəmizləmə zavodunun direktoru və başqa vəzifələrdə çalışmışdır. Etimadı həmişə ləyaqətli işi ilə doğrultmuşdur". Bu ilkin məlumat bizdə müəyyən təsəvvür yaradır. Qəhrəmanın yeri, yurdu haqqında məlumat alırıq. Onun əslində müharibəyə qədər bir maarifçi, bir rəhbər yetkin bir kadr kimi formalaşdığını

ilə təltif edilmişdir. O, hitlerçi quldurlarla döyüşdə, 1945-ci il yanvarın 28-də qəhrəmancasına həlak olmuşdur. Dərdinizə şərik olur və əsgəri adını şərəflə ödəmiş Rəşid Xəlil oğlunun qisasını alacağımıza söz veririk. Ordenin vəsiqəsini sizə göndəririk". Rəşid Axundovun bölməsi həmişə ön cəbhələrdə vuruşub. Onlar düşmən üzərinə qərtal kimi şığıyır, yaşayış yerlərinin azad olunmasına şücaət göstərirlər. Mozdok, Nalçik, Maykop, Armavir və bir çox başqa şəhər və kəndlər xilaskarlarını fərəhli qarşılıqlaşır. Rəşid Axundovun ilk döyüş təltifləri - "Qafqazın müdafiəsinə görə" və "İgidliyə görə" medalları sinəsini bəzəyirdi. O döyüşlərin birində ayağından yaralansa da, müalicədən sonra yenidən cəbhəyə qayıdır. Krimin azad olunmasında iştirak edir. Krimdəki şücaətlərdən onun cəbhə yoldaşı Şamaxıda yaşamış ehtiyatda olan polkovnik Ağa Əfəndiyev iftixar hissi ilə demişdir: "Onun adı qulluq etdiyi diviziyyada diller əzbəri olmuşdu. Sanki ölüm də Rəşid Axundovdan qorxurdu. Aramızı yağıtan güllələrin altında var gücü ilə "Ura" deyərək irəli atılır, başqlarını da ardınca aparırı. Baş leytenant Rəşid Axundovu bölməsində olan əsgərlər çox sevirdilər. O, qayğış komandır, yaxşı dost və sirdəş idi". Bu məktubda yazılılanları çox ola bilsin ki, Qarabağ müharibəsindən əvvəl ümumi təəssürat

aparırdı. Bir göz qırpmında evə girib pilləkanlərlə cəld yuxarı qalxaraq fəsistləri tərkisilər edirdi. Şəhərin alınmasına az qalmış ayağım altında partlayan qumbaranın zərbəsində yerə sərildim. Hospitalda Rəşidin də ağır yaralanıb buraya götürüldüğünü və bu döyüşlərdə göstərdiyi igidliyə görə "I dərəcəli Vətən Müharibəsi" ordeni ilə təltif olunduğunu eşitdim. Müharibədən "Qırmızı ulduz" ordeni ilə qayıdım. Xalqımızın şanlı oğullarından səhəbət düşəndə qvardiya baş leytenantı Rəşid Axundovdan da danışram. Keçmiş cəbhə dostumun həyat yoldaşına və övladlarına baş çəkirəm. Onların xoşbəxt həyat tərzini görəndə iftخارla deyirəm: "Elə Rəşid də bu günləri görməyi arzulayırdı". Onu da qeyd etmək istəyirəm ki, cəbhə yoldaşları Rəşid Axundovun Salyanda yaşayan övladlarını ömürlərinin sonundək yad etmişlər". Kiçik bir yazı, bir qəhrəmanın döyüş yolu əslində bir epoxa, bir zaman yolu...

Şəddat Cəfərovun müharibə qəhrəmanlarının taleyi ilə bağlı yazıları əslində onun özünü də bu gün bir Qarabağ savaçısı olduğuna ən yaxşı sübutdur.

Bəlkə də sözə döyüşmək silahla döyüsməkdən daha üstündür...